

**KİTABXANAÇILIQ-İNFORMASIYA FAKÜLTƏSİNİN
EMLİLƏR DOKTORLARI VƏ PROFESSORLARI:
(BİBLİOQRAFIK TƏDQİQAT)**

Kitabxanaçılıq - informasiya fakültəsində elmi - pedaqoji kadrların həm miqdarı, həm də keyfiyyət səviyyəsi yüksəlməkdədir. Hal-hazırda fakültədə 3 nəfər elmlər doktoru, professor, 11 nəfər elmlər namizədi, 1 nəfər pedaqoji elmlər namizədi, professor, 11 elmlər namizədi, dosent fəaliyyət göstərir. Bu məqalədə fakültənin 3 nəfər – elmlər doktoru, professoru haqqında bəhs edilmiş, onların elmi əsərləri, dərslik və dərs vəsaiti haqqında yiğcam biblioqrafik informasiya verilməsi nəzərdə tutulmuşdur. Onlardan biri Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi, BMT yanında Beynəlxalq İnformasiyalasdırma Akademiyasının akademi tarix elmləri doktoru, professor Abuzər Ali oğlu Xələfovudur. O, 1931-ci il dekabrın 25-də Qərbi Azərbaycanın Göyçə mahalının Çənmərək rayonunun Cil kəndində anadan olmuşdur. Həmin kənddə 7 illik orta məktəbi bitirdikdən sonra bir müddət kolxozda işləmiş və zəhmətkeşliyinə görə «Böyük Vətən müharibəsi illərində (1941-1945) rəşadəti əməyinə görə» (1946) medalı ilə təltif edilmişdir. Krasnoselo rayonunun Toxluca kənd orta məktəbinin 10-cu sinifini, 1950-1955-ci ildə Azərbaycan Dövlət Universitetinin (indi BDU) filologiya fakültəsinin kitabxanaçılıq şöbəsini fərqlənmə diplomu ilə bitirmişdir. Kitabxanaşunaslıq və biblioqrafiya kafedrasında müəllim (1978), baş müəllim (1958), dosent (1964), professor (1978) kimi fəaliyyət göstərmiş, (həmin illərdə kitabxanaçılıq sahəsi üzrə cəmi 3 müəllim - Ə.Qəhrəmanov, H.Tağıyev, M.Nəcəfova var idi.) 1961-ci ildə «Azərbaycanda kitabxana işinin tarixindən (1920-1932-ci illər)» mövzusunda dissertasiya müdafiə edib tarix elmləri namizədi elmi dərəcəsini almışdır.

1975-ci ildə Kitabxanaşunaslıq üzrə «Azərbaycanda kitabxana işinin tarixi (1933-1958-ci illər)» mövzusunda ilk doktorluq dissertasiyası müdafiə etmişdir.

1962-ci ildən fakültə elmi şurasının, 1970-ci ildən tarix fakültəsinin yanında olan doktorluq və namizədlik dissertasiyası müdafiə şurasının üzvüdür.

A.Xələfovun rəhbərliyi ilə fakültə 1964-cü ildən 4 illik yeni tədris planı ilə, 1970-ci ildən 1984-cü ilə qədər 5 illik tədris planı ilə işləmiş və hal-hazırda da ixtisas fənlərinə dair plan və proqramların hazırlanmasında yaxından iştirak edir. O, 1980-ci ildən 1990-ci ilə qədər Moskvada fəaliyyət göstərən kitabxanaşunaslıq və biblioqrafiya üzrə doktorluq dissertasiyası müdafiə şurasının üzvü olmuşdur. O, azərbaycanlı alimlərlə yanaşı görkəmli rus alimlərinin də (məs: Y.N.Stolyarov, Y.S.Zubov, özbək alimi A.Qafurova, gürcü alimi Kuraşvili) opponenti olmuşdur. O Moskva, Kazan, Vilnus, Ufa, Daşkənd, Tbilisi, İstanbul, İran, Korqan və s. kimi şəhərlərdə simpozium, konfrans, qurultay və s. beynəlxalq məclislərdə iştirak etmişdir.

Prof.A.Xələfov kitabxana işinin əsas problemlərinə dair 200-ə qədər elmi əsəri, monoqrafiyası, dərslik, dərs vəsaiti, proqram, metodik vəsaitin müəllifi, Azərbaycan Ensiklopediyasının elmi məsləhətçisi, BDU-nun elmi əsərlərinin «Kitabxanaşunaslıq və biblioqrafiya» seriyasının redaktoru, 1965-1990-ci illərdə «Kitablar aləmində» jurnalının redaksiya heyətinin üzvü olmuşdur. O, həmçinin Azərbaycan Respublikası Milli Məclisinin 1998-ci ilin sonunda qəbul etdiyi ilk milli «Kitabxana işi haqqında» qanunun layihəsini ha zırlayan işçi qrupunun rəhbəri olmuşdur. Azərbaycanda kitabxanaçıların ilk peşəkar birlüyü – Azərbaycan Kitabxanaçılar Cəmiyyəti professor A.A.Xələfovun təşəbbüsü ilə yaradılmışdır (1999) və hal-hazırda da onun prezidentidir. O, 2000-ci ilin aprel ayında AAK-da respublikamızda kitabxanaşunaslıq ixtisası üzrə 1-ci dəfə dissertasiya müdafiəsi üçün icazəyə nail olmuşdur. Respublikamızda kitabxana işinin kompüterləşdirilməsinin elmi və planlı şəkildə apaişəsinin ilk təşkilatçısı olmuşdur. 25 il kitabxanaçılıq fakültəsinin dekanı

vəzifəsində çalışmış (1962-1970, 1980-1993) A.A.Xələfov 1969-cu ildə Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi fəxri adına, İşdə əla müvəffəqiyətlərə görə döş nişanı ilə (1979), Mədəniyyət Nazirliyi və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Rəyasət Heyəti tərəfindən «N.K.Krupskaya» medali ilə (1984), 2000-ci ildə isə Respublika prezidentinin fərmanı ilə «Şöhrət» ordeni və s. kimi bir çox fəxri fərمانlar, döş nişanları, fəxri adlar ilə təltif olunmuş, BMT yanında Beynəlxalq İnformasiyalasdırma Akademiyasının (BIA) həqiqi üzvü (2001, 20 fevral) seçilmiş və Rusiya Yaziçılar İttifaqının «Xeyriyəcilik və maarifçilik» medali ilə təltif edilmişdir.

ƏSƏRLƏRİ:

Kitabxanaşunaslıq girişi: Dərslik.-B.: BUN, 2001.-400 s.

Kitabxanaşunaslıq girişi: Dərslik. III hissə: Kitabxana işi haqqında təlim.-B.: BUN, 2003.-314s.

Azərbaycanda kitabxana işinin tarixi. Dərslik: 2 hissədə. I hissə.-B.: 2004.-328s.

«Kitabxana işi» anlayışının öyrənilməsinə dair // Kitabxanaşunaslıq və biblioqrafiya: elmi, nəzəri və təcrübə jurnal.-B.: BDU, 2000.-№2.-S.3-8

Библиотечное дело в Азербайджанской Республике (исторический обзор.) // Kitabxanaşunaslıq və biblioqrafiya: elmi-nəzəri və təcrübə jurnal.-2001.-№2.-C.3-16

Azərbaycan elminin qızıl fondu / AMEA Mərkəzi Elmi Kitabxanasının bu günü və sabahı // Kitabxanaşunaslıq və biblioqrafiya: elmi-nəzəri və təcrübə jurnal.-B.: BUN, 2002.-№2.-S.17-28

Yaziçi haqqında informasiya mənbəyi // Ədəbiyyat qəzeti.-2002.-29 mart.

İnformasiyalasdırılmış cəmiyyətin xüsusiyyətləri və problemləri // Respublika.-2002.-17 aprel.

Kitab öz “ünvan”ına çatıldıqda oxunur: Yaxud müasir dövrə kitabxana-nəşriyyat münasibətlərinin bəzi xüsusiyyətləri // Azərbaycan.-2002.-7 iyul.

Avtomatlaşmış kitabxana informasiya idarəetmə sistemləri // Bakı Universiteti Xəbərləri. Hümanitar elmlər ser. -2002.-№2.-S.243-250. (Musayeva N. ilə birlikdə)

Azərbaycan elminin qızıl fondu / AMEA Mərkəzi Elmi Kitabxanasının bu günü və sabahı // Elm.-2003.-16 yanvar.-S.3-14 (Kazimov R. ilə birlikdə)

Məktəb kitabxanaları Azərbaycanın müstəqilliyi şəraitində // Kitabxanaşunaslıq və biblioqrafiya: elmi-nəzəri və təcrübə jurnal. B.: BUN, 2004.-№1.-S.3-14 (Əhmədov E. ilə birlikdə)

Azərbaycan MEA Mərkəzi Elmi Kitabxanası müstəqillik illərində // Kitabxanaşunaslıq və biblioqrafiya: elmi-nəzəri və təcrübə jurnal. B.: BUN, 2004.-№2-S.3-11

(Məmmədova S. ilə birlikdə)

İnformasiya cəmiyyəti və kitabxana işi. // Bakı Universiteti Xəbərləri: Hümanitar elmləri ser.-B., 2004.-№3.-S.316-327

Elektron kataloqun əhəmiyyəti və təşkili prinsipləri// Bakı Universiteti Xəbərləri: Hümanitar elmləri seriyası.-B., 2004.-S.288-290 (Hüseynova A. ilə birlikdə)

İnformasiya cəmiyyətinin formallaşmasında kitabxanaların vəzifəsi // Kitabxanaşunaslıq və biblioqrafiya: elmi-nəzəri, metodiki və təcrübə jurnal.B.: BUN, 2005.-№2.-S.5-17

Müasir dövrə kitabxana fəaliyyətinin əsas istiqamətləri // Kitabxanaşunaslıq və biblioqrafiya: elmi-nəzəri, metodiki və təcrübə jurnal.B.: BUN, 2005.-№1.-S.3-11
(N. Mehdiyeva ilə birlikdə)

Kitabxana dünyasına açılan pəncərə // Respublika.-2005.-27-28 yanvar. (Ə.Məmmədovla birlikdə)

AMEA Mərkəzi Elmi Kitabxanası müstəqillik illərində (1991-2004)//AMEA MEK-nin elmi əsərləri.-2005.-bur.6.-S.25-4

Fakültənin digər professoru, tarix elmləri doktoru, Allahverdiyev Bayram Vəli oğludur. O 1938-ci il yanvar ayının 23-də Qərbi Azərbaycanın Loru-Pənbək bölgəsində anadan olmuşdur. Qərbi Azərbaycanda Kirovakan rayonunun Arqud kəndində 10 illik məktəbinin (1956-1957) bitirdikdən sonra ADU-nun şərqsü-

nashiq fakültəsinin kitabxanaçılıq şöbəsinə daxil olmuşdur, kitabşunas - bibliografi ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir(1957-1962). 1964-1967-ci illərdə Azərbaycan EA-nın Nizami adına Ədəbiyyat İnstitutunda aspiranturani fərqlənmə diplomu ilə başa vuraraq (1968) may ayında həmin institutunun Müdafiə Şurasında filologiya elmləri doktoru, professor N.Axundovun rəhbərliyi ilə «Orta əsr Azərbaycan kitabı (XI-XVIII əsrlər)» mövzusunda namizədlik dissertasiyası müdafiə edərək, filologiya elmlər namizədi elmi dərəcəsini almışdır.

B.Allahverdiyev həmin institutda kiçik elmi işçi(1967-1968), 1968-ci ildən isə ADU-nun bibliografiyasınlıq kafedrasının müəllim, baş müəllim, dosent kimi fəaliyyət göstərmişdir.

1991-ci ildə «Azərbaycan Respublikasında texniki kitabların nəşr tarixi (1920-1985-ci illər): əsas mərhələləri və inkişaf ənənələrinin tədqiqi» mövzusunda müdafiə edərək, doktorluq elmi dərəcəsini almışdır.

B.Allahverdiyev Azərbaycan kitabşunaslığının kitab tarixi, kitabşunaslıq nəzəriyyəsi və təcrübə məsələləri, Azərbaycanda nəşriyyatçılıq işinin təşkili, əlyazma və çap əsərlərinin meydana gəlməsi və inkişafı ilə bağlı bir çox əsərlərin müəllifidir.

Professorun təşəbbüsü ilə kitabxanaçılıq fakültəsinin nəzdində nəşriyyat işi və redaktə etmə şöbəsi (1991), həmin şöbənin kafedrası (1993), 2004-cü ildə isə magistratura pilləsi təşkil edilmişdir. Alim bu kafedraya yarandığı gündən rəhbərlik edir.

ƏSƏRLƏRİ:

Ümumi kitab tarixi.B.: Azərbaycan Milli Ensiklopediyası «Nəşriyyat – Poliqrafiya Birliyi, 2003.-384s.

Azərbaycan kitabının xarici ölkələrdə nəşri.(XVI-XIX əsrlər) //Bakı Universiteti Xəbərləri: Hümətiar elmlər ser.-B.: BUN, 2001.-№4.-S.144-149.

Kitaba maraq niyə azalıb? /Prof.B.V.Allahverdiyevlə müsahibə //Palitra.- 2001.-13 fevral.

Ölkədə kitabsızlıq vakumu yaranıb /prof.B.V.Allahverdiyevlə müsahibə // Elm, təhsil və həyat.-2001.-5 oktyabr.

Kitabşunaslıq və kitab tarixi. (Azərbaycan kitab tarixi.) // Ümumi məsələlər. Kitabxanaçılıq – informasiya faküdtəsinin qiyabi tələbələri üçün ixtisas fənlərindən metodik göstərişlər. 1-2-ci kurslar üçün.-B.: BUN, 2002.-S.40-46.

Azərbaycan kitabşunaslığına bir nəzər //Azərbaycan kitabşunaslığı (bibliografiq göstərici).-B.: BUN, 2003.-S.7-21.

Paşa Qəlbinur (Musayev) adlı bibliografiq göstərici haqqında bir neçə söz //Bibliografiq göstərici.- 2004.-S.13-14

Kitabxanaçılıq-infarmasiya fakültəsinin dekanı, Azərbaycan Respublikası Kitabxana İşinin İnkışaf Assosiasiyanının prezidenti, tarix elmləri doktoru, professor Xəlil İsmayılov oğlu İsmayılov 1945-ci il iyulun 1-də Gədəbəy rayonunun Düzrəsullu kəndində dünyaya göz açmışdır. 1952-1959-cu illərdə Düzrəsullu kənd orta məktəbində 7-ci sinfi, 1959-1963-cü illərdə isə Çayrəsullu kənd orta məktəbində 11-ci sinfi müvəffəqiyətlə bitirdmişdir. Bir müddət kolxozda çalışmış, 1963-1964-cü illərdə hərbi xidmətdə olmuşdur. 1967-ci ildə Bakı şəhərində Yeni Bakı Neft Emali Zavodunda fəhlə kimi fəaliyyətə başlamışdır. O, gündüzlər fəhlə, axşamlar tələbə kimi 1972-ci ildə Universiteti kitabxanaçı-bibliograf ixtisası üzrə bitirir. 2 il OADKYC-nin (Orduya Aviasiyaya Donanmaya Könülli yardım Cəmiyyəti) mərkəzi komitəsində təlimatçı, baş təlimatçı, təşkilat şöbəsinin müdir əvəzi vəzifələrində işləmiş, 1974-cü ildə isə BDU-nun kitabxanaşunaslıq kafedrasına dəvət edilərək laborant vəzifəsinə təyin edilmişdir. 1976-1979-cu illərdə BDU-nun kitabxanaşunaslıq kafedrasının əyani aspiranturasında təhsil almışdır.

Kitabxanaşunaslıq kafedrasının aspiranti X.İsmayılov uzun müddət tədqiqat apararaq böyük bir dövrün arxiv materiallarını diqqətlə öyrənərək, partiya kitabxanalarının keçidi yolu hərtərəfli təhlil etmiş və onların iş təcrübələrini ümumiləşdirərək, 1984-cü ildə Moskva Dövlət Mədəniyyət və İncəsənat Universitetində ixtisaslaşdırılmış müdafiə şurasında «Sovet hakimiyyəti illərində Azərbaycanda partiya kitabxanaları: tarixi, müasir

vəziyyəti və inkişaf perspektivləri mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək, pedaqoji elmlər namizədi elmi dərəcəsini amışdır.

Elmi-pedaqoji sahədə mühüm nailiyətlər qazanaraq 1986-ci ildə Kitabxanaşunaslıq kafedrasının dosenti, 1990-1993-cü illərdə isə kafedra müdürü, 1994-cü ildən bu günə qədər isə (2006) fakültənin dekanı vəzifəsində çalışır.

Alim, kitabxanaşunaslıq elminin aktual problemlərinə və ölkədə kitabxana işinin yaxşılaşdırılmasına dair monoqrafiya, dərs vəsati və elmi məqalələrin, ümumiyyətlə 70-dən çox elmi əsərin müəllifidir.

X.İsmayılov Azərbaycan Respublikası Prezidenti yanında Ali Atestasiya Komissiyasının 18 fevral 2004-cü il tarixli 39 sayılı əmri ilə BDU-da yaradılmış Birdəfəlik Dissertasiya Şurasının 15 may 2004-cü ildə «Azərbaycan Respublikasında kitabxana işinin metodik təminat sistemi (1918-2000-ci illər, tarixi müasir vəziyyəti və perspektivləri)» mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək tarix elmləri doktoru alımlıq dərəcəsinə layiq görülmüşdür.

1997-ci ildən Azərbaycanda nəşr olunan yeganə ixtisas məcmuəsinin – «Kitabxanaşunaslıq və bibliografiya» elmi nəzəri və təcrübə jurnalının təsisçisi və baş redaktoru, şəxsi təşəbbüsü nəticəsində yaradılmış Azərbaycan Kitabxana İşinin İnkışafı Assosiasiyasının prezidentidir.

Alim yalnız respublika daxilində deyil, həmçinin Tbilisidə «Kitabxanada yeni düşüncələr» mövzusunda və b. mövzularda dəfələrlə Moskvada, Bostonda «Azərbaycan kitabxanalarının müasir problemləri» (ABŞ-da etdiyi məruzələr «Amerikan's library» jurnalında ingilis dilində nəşr edilmişdir), Ensip Ali məktəbində (Fransa) «Azərbaycanda kitabxanaçılıq təhsili», Namur Ən Yüksək Katolik Ali Məktəbində (Belçika) «Yeni kitabxana programlarının Azərbaycanda tətbiqi məsələləri», həmin məktəbin kitabxanaçılıq fakültəsində isə «Azərbaycanda kitabxanaçılıq təhsili və tədris planlarının tətbiqi məsələləri» mövzusunda, Harvard Universitetinin Tədris Kitabxanasında

«Azərbaycanda kitabxanaçılıq vəziyyəti haqqında» və s. kimi mövzularda müxtəlif xarici ölkələrdə keçirilmiş elmi konfranslarda məruzələrlə çıxış etmiş və Azərbaycan kitabxana ictimaiyyətini təmsil etmişdir. Məruzələrin tezisləri çap olunmuşdur.

ƏSƏRLƏRİ:

Azərbaycan Respublikasında kitabxana işinin metodik təminat sisteminin inkişaf tarixi (1918-2000-ci illər): Monoqrafiya.-B.: BDU, 2000.-416 s.

Kitabxana-informasiya sahəsində beynəlxalq əlaqələr //Azərbaycan və Litva Konsersiumlarının əməkdaşlığı.-B., 2005.- S.9-19.

Kitabxana menecmentinin əsasları: dərs vəsaiti.- B., 2005.-199s.

Kitabxana işinin təşkili və idarə edilməsi: Metodik göstərişlər // Kitabxanaçılıq – informasiya fakültəsinin qiyabi tələbələri üçün ixtisas fənlərindən metodik göstərişlər (3-4-cü kurslar). -B., 2003.-311s.

Azərbaycanda kitabxanaların metodik təminatı sisteminin formallaşması tarixindən: (1946-1959) II məqalə //Tarix və onun problemləri.-B., 2000.-№2.-S.94-97

Azərbaycan EA kitabxana şəbəkəsinin metodik təminatı (1960-1975-ci illər) //Kitabxanaşunaslıq və bibliografiya: elmi-nəzəri və təcrübə jurnal.-B.: BDU, 2000.-№2.-S.9-18

Kitabxanaların metodik təminatının nəzəri əsasları //Bakı Universiteti Xəbərləri.hümanitar elmləri ser.-B., 2001.-№4.-S.150-155

Перспективы методического обеспечения библиотек Азербайджана //Тезисы докладов на научной конференции.-М, 2000.-24-25апрель

Методическое обеспечение деятельности библиотек Азербайджана: проблемы оптимизации // Библиотечное дело-2000: Проблемы формирования открытого информационного общества:

Тезисы докладов пятой международной научной конференции.-M., 2000.-24-25 апреля: Часть 2.-M., 2000

Azərbaycanın kitabxana mütəxəssisləri İFLA-nın konfransında: Beynəlxalq əməkdaşlıq //Kitabxanaşunashlıq və biblioqrafiya.-B.: BDU, 2001.-№2.-S.133-138

Kitabxanaların metodik təminatının nəzəri əsasları.- Bakı Universiteti Xəbərləri. hūmanitar elmləri ser.-B., 2001.-№4. S.150-155

Sahəvi kitabxana şəbəkələrinin metodik təminatı (1959-1975-ci illər) //Kitabxanaşunashlıq və biblioqrafiya. - B.: BDU, 2001.-№1. S.5-23

Kitabxana işinin metodik təminatı sisteminin yeniləşdirilməsi və təkmilləşdirilməsi istiqamətləri //Kitabxanaşunashlıq və biblioqrafiya.-B.: BDU, 2001.-№2.-S.3-17

Kitabxana və nəşriyyat işi əlaqəli inkişaf etməlidir //Xalq qəzetləri.-2002.-27 iyun

İnformasiya obespeçenie biliotek Azerbaydjana (doklad na məj. Konferenции).-Erevan., 2002.-27 iyun

Metodicheskoe obespeçenie biliotek Azerbaydjana: novye tendencii nauchno prakticheskii zhurnal. «Biliotekvedenie». M., 2002.-№2.-C.85-87

M.F.Axundov adına Azərbaycan Dövlət Kitabxanasının Elmi-Tədqiqat fəaliyyəti (1970-1990-cı illər) // Kitabxanaşunashlıq və biblioqrafiya.-B., 2002.-№1.-S.3-9

Azərbaycanda MKS-lərin metodik tarixinin inkişaf tarixindən // Tarix və onun problemləri.-B.: BDU, 2003.-№2.-S.102-106

Kitabxanaların fəaliyyətinin təkmilləşdirilməsinin metodik təminatı //Filologiya məsələləri.-B., 2003.-№3.-S.152-159

Kitabxana işçilərinin fasılısız təhsil sistemində metodik mərkəzlərin iştirakı //Dil və ədəbiyyat: nəzəri elmi-metodik jurnal.-B.: 2003.-№3.-S.91-94

Kitabxanalarda metodik fəaliyyətin təkmilləşdirilməsi problemləri //Mədəni-maarif.-2003.-№8-9.-S.29-32

Kitabxanaların metodik təminatının müasir istiqamətləri / Mədəniyyət dünyası.-B., 2003.-S.123-129

Kitabxanaların fəaliyyətinin metodik təminatı // Kitabxanaşunashlıq və biblioqrafiya.-B.: BDU, 2003.-№1.-S.3-9

Nekotoriye problemy soverşenstvovaniya metodicheskoy raboty biliotek Azerbajdjana na sovremennom etape: //Bibliotечное дело-2003: Гуманитарные и технологические аспекты развития: Материалы восьмой международной научной конференции.-M., 2003.-24-25 aprеля

Təhsil və kitabxana işində beynəlxalq əlaqələrin rolü // Kitabxanaşunashlıq və biblioqrafiya.-B.: BDU, 2003.-№1.-S.88-95

Kitabxana menecmenti və onun hüquqi əsasları // Kitabxanaşunashlıq və biblioqrafiya.-B.: BUN, 2004.-S.15-23

Deyatel'nost' Assotsiatsii razvitiya biliotetchnego dela Azerbajdjana //Vestnik Bibliotечnoi Assamblei Evrazii.-M., 2004.-№4.-C.8-11

Kitabxana menecmentinin prinsipleri və funksiyaları // Kitabxanaşunashlıq və biblioqrafiya.-B.: BUN, 2004.-№2.- S.12-13

ƏDƏBİYYAT

1.Xələfov A., Aslan K.Müdrikliyə aparan yol (X.Ismayılov-60 yaşı) //Kitabxanaşunashlıq və biblioqrafiya: elmi nəzəri və təcrübə jurnal.-B.: BUN, 2002.-№2.-S.130-137.

2.Sadiqova S., Tahirqızı Ş. Abuzər Xələfov: Biblioqrafik məlumat kitabı -B.: BUN, 2001.-226 s.

Валида Алыева

**ДОКТОРЫ НАУКИ И ПРОФЕССОРЫ
БИБЛИОТЕЧНО-ИНФОРМАЦИОННОГО
ФАКУЛЬТЕТА
(БИБЛИОГРАФИЧЕСКОЕ ИССЛЕДОВАНИЕ)**

РЕЗЮМЕ

Статья посвящена к биографии докторам науки и профессором библиотечно-информационного факультета и научными статьями опубликованна в 2000-2005-х годах.